

atb

atb
card

kredit

**atb card üzrə
tariflər cədvəli**



ATB CARD Kredit kartları üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər	
Kart üzrə xidmət haqqı	Kredit xəttinin müddətindən asılı olmayaraq ödəniş kartı 3 il müddətinə hədiyyə olaraq təqdim olunur
Card to Card xidməti	2% (min. 1 AZN)
Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə*	0 AZN
SMS-Xəbərdarlıq xidməti	0 AZN
PIN Change xidməti	0 AZN
Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
Mobil Bank xidməti	0 AZN
Quasi-Cash (köçürmə, kredit ödənişləri, mərc oyunları və s.) əməliyyatları güzəşt müddəti olan kredit kartı üzrə	4% (min. 1 AZN/USD/EUR)
Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı	Məbləğin 0.1% (minimum 10 AZN - maksimum 50 AZN)
Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)**	10 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)**	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)**	60 AZN

* Müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Nağd vəsaitin alınmasına görə komissiyon haqqı	ATB CARD Kredit 40 günədək güzəşt müddəti
"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	2% (min. 1 AZN)
"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	2% (min. 1 AZN)
Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	2% (min. 1 AZN)
Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	3% (min. 4 AZN)
Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	3% (min. 4 AZN)
ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	2,000 AZN

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiya haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır



ATB CARD Kredit kartları üzrə tariflər cədvəli



Cashback və Debit qalıqına gəlir

Debit qalıqına gəlir*	İllik 5%
Yanacaq doldurma məntəqələri	1%
Onlayn	1%
Elektronika	2%
Restoran və kulinariya	2%
Geyim və aksesuar	1.5%
Market	0.5%
Təhsil	3%
Səhiyyə	1%
Digər ödənişlər	1%

* Milli valyutada olan 40 günədək güzəşt müddətli kredit kartlarının debet qalıqına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ay müştərinin həmin kredit kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 25,000 (iyirmi beş min) AZN-dir)

Qeydlər:

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır

Kredit şərtləri

Kreditin valyutası	AZN
Kreditin müddəti	12 ay / 24 ay / 36 ay
Kreditin məbləği	min. 500 AZN – maks. 20 000 AZN
Təminatlı kreditin məbləği	min. 500 AZN – maks. 5 000 AZN
Güzəşt müddəti	40 günədək

Faiz dərəcələri

12 ayadək	26%
24 ayadək	27%
36 ayadək	28%

Tələblər

Yaş həddi	20 – 60
İş yeri	Rəsmi gəliri olan istənilən şəxs
İş stajı	Ümumi 12 ay, son iş yerində ən azı 6 ay
Xalis rəsmi gəlir	Min. 700 AZN
Zaminin xalis rəsmi gəliri	Min. 500 AZN

Qeyd: Ödənişlər üzrə gecikmə yarandıqda gecikən əsas borc məbləğinə illik 5% dərəcəsi ilə cərimə hesablanı bilər.

CashBack proqramına daxil olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash